

Azərbaycan Respublikası
Mərkəzi Bankının İdarə Heyətinin
23 oktyabr 2020-ci il tarixli
qərarı ilə təsdiq edilmişdir
Protokol № 48

**AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ
TƏDQİQATLAR DEPARTAMENTİ HAQQINDA
Ə S A S N A M Ə**

B A K I – 2 0 2 0

1. ÜMÜMİ MÜDDƏALAR

1.1. Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar departamenti (bundan sonra – Departament) Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) mərkəzi aparatının struktur bölməsidir.

1.2. Departament öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Valyuta tənzimi haqqında", "Banklar haqqında" Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının qüvvədə olan digər normativ hüquqi aktlarını, Mərkəzi Bankın normativ xarakterli aktlarını, İdarə Heyətinin qərarlarını, Mərkəzi Bankın daxili komitələrinin qərarlarını, Mərkəzi Bank üzrə əmrləri, sərəncamları və bu Əsasnaməni rəhbər tutur.

1.3. Departament bu Əsasnamə ilə müəyyən olunmuş funksiyaların yerinə yetirilməsi prosesində Mərkəzi Bankın digər struktur bölmələri və qurumları ilə fəaliyyətini əlaqələndirir.

2. DEPARTAMENTİN FƏALİYYƏTİNİN ƏSAS MƏQSƏDİ

Departamentin fəaliyyətinin əsas məqsədi ölkədə makroiqtisadi sabitliyin təmin olunması, habelə sosial-iqtisadi inkişafın dəstəklənməsi istiqamətində fundamental tədqiqatlar aparmaq, effektiv pul siyasətinin formalaşmasına və həyata keçirilməsinə, milli iqtisadiyyatın uzunmüddətli dayanıqlı inkişafını müəyyən edən fundamentalların aşkarlanmasına, sosial-iqtisadi inkişaf siyasətinin strateji kursunun formalaşmasına imkan verən tədqiqat bazasının inkişafını təmin etməkdir.

3. DEPARTAMENTİN ƏSAS FUNKSİYALARI

Departament aşağıdakı əsas funksiyaları həyata keçirir:

3.1. beynəlxalq iqtisadiyyatda, əmtəə bazarlarında və tərəfdaş ölkələrdə baş verən proseslər və onların ölkə iqtisadiyyatına təsirini tədqiq edir;

3.2. ortamüddətli dövrdə makroiqtisadi siyasətin dizaynı, xüsusilə də monetar siyasətin formalaşması məqsədilə fundamental tədqiqatlar aparır;

3.3. pul siyasətinin həyata keçirilməsinə, maliyyə infrastrukturunun inkişafına, nağd pul dövriyyəsinin təşkilinə, nağdsız ödənişlərin genişləndirilməsinə və Mərkəzi Bankın digər funksiyalarının həyata keçirilməsinə dəstək verən fundamental tədqiqatlar, o cümlədən digər departamentlərdən daxil olan sifariş əsaslı tədqiqatlar aparır;

3.4. makroiqtisadi fundamentallar arasında səbəb-nəticə əlaqələrinin ekonometrik qiymətləndirilməsinə, siyasət simulyasiyalarının aparılmasına, orta və uzunmüddətli makroiqtisadi proqnozların verilməsinə imkan yaradan iqtisadi-riyazi modellər qurur, iqtisadi modelləşdirmə metodologiyasını təkmilləşdirir;

3.5. iqtisadi inkişaf və iqtisadiyyatın müxtəlif sektorları üzrə problemlərə dair tədqiqat bazasını formalaşdırır, bu sahədə müxtəlif elmi yanaşmaları və beynəlxalq təcrübəni mənimsəyir və tədqiqatlarda istifadə edir;

3.6. digər dövlət qurumlarının müvafiq struktur bölmələri, o cümlədən iqtisadi məsələlərin tədqiqi ilə məşğul olan elmi təşkilatlarla müvafiq problemlər üzrə əməkdaşlıq edir;

3.7. tədqiqat işləri və onların nəticələrinin mütəmadi olaraq geniş ictimaiyyətə çatdırılmasını təmin edir;

3.8. fəaliyyət istiqamətləri üzrə strateji və əməliyyat planlarını, habelə Departamentin büdcə layihələrini hazırlayır, təsdiq olunmuş planların icrasını təmin edir;

3.9. Departamentə daxil olan müraciətlərə baxır, sorğu və məktublara cavablar hazırlayır;

3.10. rəhbərliyin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.

4. DEPARTAMENTİN TƏŞKİLATI STRUKTURU VƏ İDARƏ OLUNMASI

4.1. Departamentin təşkilati strukturu aşağıdakı şöbələrdən ibarətdir:

4.1.1. Makroiqtisadi tədqiqatlar şöbəsi;

4.1.2. Modelləşdirmə və proqnozlaşdırma şöbəsi;

4.1.3. Mikroiqtisadi tədqiqatlar şöbəsi.

4.2. Departamentin fəaliyyətinə direktor rəhbərlik edir. Departamentin direktoru Mərkəzi Bankın İdarə Heyəti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunur. Departamentin direktoru öz fəaliyyətini Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq olunmuş vəzifə təlimatına əsasən həyata keçirir.

4.3. Departamentin şöbələrinin fəaliyyətinə şöbə rəisləri rəhbərlik edir. Şöbə rəisləri Mərkəzi Bankın İdarə Heyəti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edirlər. Departamentin şöbə rəisləri öz fəaliyyətlərini Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq olunmuş vəzifə təlimatına əsasən həyata keçirirlər.

4.4. Departament direktoru işdə olmadıqda onun səlahiyyətlərinin icrası

rəhbərliyin müvafiq əmri ilə şöbə rəislərindən birinə həvalə olunur.

4.5. Departamentin ştat cədvəli Mərkəzi Bankın sədri tərəfindən təsdiq edilir.

5. DEPARTAMENTİN İŞİNİN TƏŞKİLİ

5.1. Makroiqtisadi tədqiqatlar şöbəsi:

5.1.1. qlobal iqtisadi tsikli və iqtisadiyyatın xarici fundamentallarını tədqiq edir;

5.1.2. makroiqtisadi sabitlik və dayanıqlığı öyrənir və bu istiqamətdə qiymətləndirmələr aparır;

5.1.3. başlıca makroiqtisadi prosesləri, o cümlədən iqtisadi artım, inflyasiyanı mütəmadi təhlil edir;

5.1.4. pul və məzənnə siyasəti rejimlərini, həmçinin pul siyasəti alətlərinin transmissiya mexanizmini araşdırır, müvafiq qiymətləndirmə və proqnozlaşdırma işlərini həyata keçirir;

5.1.5. fiskal siyasəti, o cümlədən fiskal qaydalar, xərc və gəlirlər, dövlət borclanması, vergi sistemi və gömrük tənzimlənməsini tədqiq edir;

5.1.6. idxal-ixrac və xarici investisiya siyasətlərini tədqiq edir, onun iqtisadi artıma təsirini qiymətləndirir;

5.1.7. əmək bazarını və bu istiqamətdə makroiqtisadi prosesləri qiymətləndirir;

5.1.8. Mərkəzi Bankın struktur bölmələrinin sorğusu əsasında tematik tədqiqatlar aparır;

5.1.9. rəhbərliyin tapşırığı ilə Departamentin fəaliyyət istiqaməti üzrə digər işləri yerinə yetirir.

5.2. Modelləşdirmə və proqnozlaşdırma şöbəsi:

5.2.1. Mərkəzi Bankın öz məqsəd və funksiyalarını həyata keçirməsi üçün zəruri olan ekonometrik modelləri, o cümlədən inflyasiya, pula tələb, məcmu buraxılış kəsiri, pul siyasətinin və məzənnənin ötürücülüyü və sair kimi müntəzəm istifadə olunan modelləri qurur və mütəmadi təkmilləşdirir;

5.2.2. ölkə iqtisadiyyatının ümumi tarazlıq modellərini qurur və təkmilləşdirir;

5.2.3. sahələrarası ümumi tarazlıq modellərini qurur və təkmilləşdirir;

5.2.4. açıq iqtisadiyyat modellərini, həmçinin ixrac və idxal modellərini qurur və mütəmadi təkmilləşdirir;

5.2.5. mərkəzi bankçılıqda istifadə olunan yeni ekonometrik metodologiyaları mütəmadi izləyir və təcrübədə tətbiq edir;

5.2.6. empirik iqtisadi tədqiqatların ekonometrik nəzəri və metodoloji əsaslarını

mütəmadi qaydada təkmilləşdirir;

5.2.7. rəhbərliyin tapşırığı ilə Departamentin fəaliyyət istiqaməti üzrə digər işləri yerinə yetirir.

5.3. Mikroiqtisadi tədqiqatlar şöbəsi:

5.3.1. iqtisadiyyatın sahələri üzrə tədqiqatlar aparır, o cümlədən sənaye-klaster siyasətini araşdırır;

5.3.2. mikroiqtisadi subyektlərin, o cümlədən ev təsərrüfatları və şirkətlərin iqtisadi davranışlarını öyrənir, biznesin inamı və istehlakçı gözləntilərinə təsir edən amilləri tədqiq edir;

5.3.3. dövlət şirkətlərinin maliyyə-iqtisadi fəaliyyətini təhlil edir və onun makroiqtisadi təsirlərini qiymətləndirir;

5.3.4. işsizlik, bazar uğursuzluğu və rəqabət, səmərəlilik və s. kimi mikroiqtisadi məsələləri təhlil edir;

5.3.5. iqtisadi fəaliyyət sahələrinin maliyyə axınlarını mütəmadi olaraq təhlil edir və hesabat hazırlayır;

5.3.6. müxtəlif məlumat bazalarından istifadə etməklə istehlak bazarında qiymətləri tədqiq edir;

5.3.7. rəhbərliyin tapşırığı ilə Departamentin fəaliyyət istiqaməti üzrə digər işləri yerinə yetirir.

6. YEKUN MÜDDƏALAR

6.1. Bu Əsasnamə təsdiq edildiyi gündən qüvvəyə minir.

6.2. Bu Əsasnamə qüvvəyə mindiyi gündən Mərkəzi Bankın İdarə Heyətinin 20 dekabr 2017-ci il tarixli qərarı (Protokol №31) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar departamenti haqqında Əsasnamə" ləğv edilir.

Mərkəzi Bankın sədri

Elman Rüstəmov

A. Quliyev

A. Babayev

V. Xubanov

R. Orucov

A. Vəliyev

Z. Əliyev

V. Əhmədov

F. Osmanov

T. Əliyev

Ə. Əhmədov

Ş. Heydərov

L. Hüseynova

A. Qasimov

R. Məlikova